

Azərbaycan fəlsəfə elmində təkcə tədqiqat işləri, elmi nailiyyətləri və uğurları ilə deyil, həm də əsl alicənablılığı, insanpərvərliyi və ictimai həyatda fəal iştirakı ilə seçilən alimlərimizdən biri İlham Məmmədzadənin 65 yaşı tamam olur. Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu olmuş, SSRİ EA-nın Fəlsəfə İstututunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəni almışdır. O, bir çox Qərb universitetlerinin fəxri professoru, bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvü, mötəbər nəşriyyatlarda nəşr olunmuş çoxsaylı kitab və məqalələrin müəllifi və redaktorudur. Lakin bütün bunlar İlham Məmmədzadənin elmi bioqrafiyasını tam şəkildə əhatə etmir və onun yaradıcılıq və elmi tərcümə-halının əsas deyil, yalnız formal - rəsmi tərifidir. O, ilk növbədə, yeni ideyalar, dəyərlər generasiya edən filosofdur, daim yeni tədqiqat metodlarının axtarışı onun xüsusi üslubunu təşkil edir.

İlham müəllimin elmi fəaliyyəti 1970-ci illərdən başlayıb, hələ ali məktəbdə oxuyarkən o, felsefənin etika sahəsini seçdi və tezliklə sovet dövrünün fəlsəfə elmində etika üzrə ən gənc və perspektivli mütexessislərdən biri oldu. O, dövrünün meyarlarına görə çox erkən yaşda "Siyaset və əqlaqın nisbeti" kimi mürəkkəb bir mövzü üzrə dissertasiya müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almış və özünü bu sahədə ciddi tədqiqatçı kimini tanıtmışdı. Keçən əsrin 80-90-cı illərində bir çox siyasetçilər etiraf edirdilər ki, siyaseti məhz onun "Burjua əqlaqının böhranı", "Qərbin burjua əqlaq və siyasetinin nisbeti konsepsiyanının təngidi", "Siyaset və əqlaq" kitabları üzrə öyrənilər. İlham müəllimin merkezi sovet mətbuatında, Moskva jurnal və qəzetlərində dərc olunmuş yazıları, o zaman nadir hallarda keçirilən beynəlxalq konfranslarda etdiyi məruzə və çıxışları da az olmamışdır. Onun axtarışlarının əsas ideyəsini siyaset və əqlaq arasında mövcud olan çoxsaylı problem və ziddiyetlər üzrənə işləməklə yanaşı, bu problemləri həm həll etmək, həm də insanın şüurunun sadələşməsinə rəğmən daha da zənginləşməsi naminə işləmek lazımdır.

Etika sosial elmdir, lakin eyni zamanda o həm də psixologiya, şəxsiyyətin daxili aləmi, adətlərle bağlı humanitar fəndir. O vaxtlar bu barədə çox yazırdılar, İlham Məmmədzadə isə öz elmi məqalələrində bu probleme müraciət edir, həm də siyasi etika və elitaların təşəkkülü arasında qarşılıqlı əlaqələr üzrəndə düşündürdü. Məlumdur ki, elitalar - seçmə adamlarıdır, amma əger səhbət siyasi elitalardan gedirsə, onda bu, həmişə insanın, siyasetçinin xüsusi davranış kodексini nəzərdə tutur. Onu da qeyd etmək lazımdır ki, siyaset və əqlaq mövzusu həmişə İntibah dövrünün dahi siyasi filosofi Makaviellinin əsasında etiqadət, həm də əqlaq və siyaset iştirakı təşkilidir. İlham Məmmədzadənin onun haqqında yazdığı əsərləri nəinki Rusiyada, həm də İtaliyada tanır; onlara istinad edirlər. Dahi florensiyalı alim onun haqqında olan yazılarında, bir qayda olaraq, siyasetçi kimi təqdim olunur. İlham Məmmədzadə isə onun geniş, mükəmməl etik mövqeyə malik bir siyasi filosof kimi təhlil edir; o, Makaviellinin əqlaqı inkar etməsində pragmatik və əqlaqı deyil, etik mövqə olduğunu vurğulayır.

İlham müəllimin vətəndaş cəmiyyəti problemlərinin tədqiqinə müraciət etməsi tamamilə təbiiidir. Bu problemlərin sovet fəlsəfəsi üçün tamamilə yeni olan bəzi aspektləri onun doktorluq dissertasiyasında öz əksini tapır. Artıq sonralar Azərbaycan və digər postsovət ölkələrinin fəlsəfə adəbiyyatında vətəndaş cəmiyyətinin təşəkkülü, formalaşması mövzusunu inkişaf etdirir. Onun 1995-ci ildə yazdığı həcməc kiçik, lakin məzmunca çox dölgün olan "Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi haqqında" kitabı, zənnimizcə, Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə həsr olunmuş ilk əsərdir. Bu kitabda İlham Məmmədzadə göstərir ki, aralarında ümumi cəhətlərin olmasına baxmayaraq, millətlərin vətəndaş cəmiyyətləri müxtəlidir və onlar fərqli təşəkkül yolu keçirlər. Və elbəttə ki, bu yol milli ideya və ideologiya, birliyin xarakteri ilə bağlıdır. O zaman İlham Məmmədzadənin həmçinin multikulturalizm, bioeti-

ka, terrorizm və təhlükəsizlik fəlsəfəsi, milli ideologiya problemləri, mass-media, kültüvi mədəniyyət, din və əqlaqın nisbetinin ayrı-ayrı aspektləri maraqlandırır. Sonrakı illerde İlham müəllim öz əsərlərində ayrıca etik və ya siyasi-etik problemlərə müraciət etməklə kifayətlənməyərək, etikanın "sosial elm" dən (Aristotel) şəxsiyyətə yönəlmış olan humanitar elime necə çevrilədiyi araşdırır. Onun "Etikaya giriş" və "Əqlaqın təfsiri təcrübəsi" adlı kitabları məhz bu məsələlərə həsr olunmuşdur. Fikrimizcə, onun "Etikaya giriş" kitabı etika sahəsində, yalnız Azərbaycanın etika elmində deyil, həm də dünya etika aləmində ən yaxşı əsərlərənə biridir. Təessüf ki, o hələ də Azərbaycan dilinə tərcümə olunmayıb və dəha çox ölkə xaricində geniş yayılıb. Bu əsərdə müəllif etikada Aristotel və Makaviellidən başlamış Nitsşeye qədər, müa-

məhdudlaşır, lakin İlham müəllimi fəlsəfə metodologiyasının özü narahat edir. Bu kontekstdə onun müasir fəlsəfənin mahiyyətini üzə çıxarmağa imkan verən müqavisi multidisiplinlar, sosioloji və kulturoloji tədqiqatlarını qeyd etmək lazımdır. Ümid edirik ki, o özünün kifayət qədər ciddi maraqlandığı rakurslu mövzularda hələ çox əsərlər yazacaq. Onun müasir informasiya dövrü fəlsəfəsi üzrə, fəlsəfədə metodologiyalar barəsində yazdığı məqalələri rus, ingilis, fransız, ispan dilləri, bu yaxınlarda isə cin dilində nəşr olunub. Bu məsələlərə onun son illərdə "Fəlsəfə haqqında. Müasir yanaşmalar, təməyllər və perspektivlər", "Bir daha fəlsəfə haqqında", "Həsən bəy Zərdabının müasir maarifçilik ideyaları və maarifçilik fəlsəfəsi" və "Philosophy of Mutual Influence of Cultures and Settlement of Germans in the Southern Caucasus" ki-

Etikadan fəlsəfəyə Yanaşma, üslub və metodologiyalar axtarışında



si etik və olduqca fərdi konsepsiyalara qədər baş vermiş dəyişikliklər prosesini izləməyə müvəssər olub. Burada İlham müəllim belə bir nəticəyə gelir ki, hər bir cəmiyyət normalar, sosisum və şəxsiyyət arasında əlaqələrin öz xüsusi və təkrar olunmaz sistemini yaradır. Bu prosesdə həm din və mədəniyyət, həm adətlər, həm də əqlaq və siyaset iştirak edir.

Yeri gəlmışken, müsəlman əqlaqı və siyasetinin nisbəti problemlərinin araşdırıldığı, bu nisbet və qarşılıqlı əlaqənin yaxın galəcəkdə necə inkişaf edəcəyinin ekspertiza və proqnozunun verildiyi "Əqlaqın təfsiri təcrübəsi" əsəri də bundan heç də əhəmiyyətli deyil. Bu monoqrafiyada islamın islahatı, XX əsrin əvvallarında Azərbaycanda Cədidlik hərəkatının xüsusiyyətləri, qloballaşma, informasiya inqilabı dövründə islamın islahatı və s. haqqında çoxsaylı dərin mühəlizə və qeydlər yer alıb.

Bütün bu kitablardan, qloballaşma, modernleşme dövrü və maarifçilik fəlsəfə haqqında çoxsaylı məqalələrdən sonra İlham Məmmədzadənin etikadan, etik-siyasi düşüncələrdən ümumfəlsəfi problemlərə keçməsinin və ya qayitmasının səbəbləri müəyyən dərəcəde aydın olur. Əlbəttə, etika - fəlsəfə fəndir, lakin bu və ya digər müəllifin heç də hər bir etik konsepsiyası fəlsəfəyə, fəlsəfi tədqiqatların metodologiyasına, metafizikaya və s. müraciet olunmasını zəruri etmir. Bəzən bu, etik tədqiqatların metodologiyası ilə

tablari həsr olunub. Bu əsərlərde İlham Məmmədzadə fəlsəfənin özgürüləyinə, onun ideologiya, siyasi fəlsəfə ilə münasibətlərini, müxtəlif filosofların yanaşmalarında, metodlarında mövcud olan fərqləri, şurur fəlsəfəsi ilə dil və təcrübə fəlsəfəsinin bir-birindən nə ilə seçildiyini və onları həm də qarşılıqlı əlaqələrini aydınlaşdırmağa nail olmuşdur.

Əslinde, İlham müəllimin yaradıcılığında metodologiya fenomeninə onun öz üslubunu ehtiva edən müəllif yanaşması təşəkkül tapır. Müəllifin mətnlərinə əsaslanaraq, onun əsərlərini fərqləndirən cəhətlərin çox olduğuna rəğmən, hansı ideya və ya ideyaların onları birləşdiriyini göstərməyə çalışdıq. Onun hər bir əseri fəlsəfənin mahiyyətinin dərkine yəni bir töhfə verir.

Beləliklə, birincisi, fəlsəfə, onun fikrince, universal elmdir, amma onda milli fəlsəfələrin təşəkkülü prosesi gedir və bu özü də həm Azərbaycanda, həm də digər postsovət ölkələrinde baş verir. Fəlsəfənin milli konteksti onun universallığını ləğv etmir, lakin o heç də həmişə onu ayırmır, dərk etmir. Burada universallıq konkret filosofluğun, zaman və məkanın özgürülüyü, özünəməxsusluğunu təmsil olunur. Ona görə də milli fəlsəfələr bu və ya digər regionda, həmçinin bu və ya digər cəmiyyətdə fəlsəfənin spesifik xüsusiyyətləri və fəlsəfə tarixi dərk olunan zaman formalaşır.

Ikinci, bu proses qloballaşma dövründə aktuallaşır və sürətlənir. Hərçandı 90-ci illərdə belə hesab edildi ki, qloballaşma mədəniyyət və fəlsəfələr üçün dəha çox təhlükə yaranan ümumi trenddir, amma İlham müəllimin hesab etdiyi kimi, bunun əksinə olduğu belli oldu.

Üçüncüsü, milli fəlsəfələr antik və Avropa fəlsəfələrini bilməyə mehkumdur. Buna əhəmiyyət verilməməsi fəlsəfəni qapalılığı, ictimai problem və ziddiyətləri izah etməkden imtina etməyə, təhsil-də böhran, fəlsəfəsiz çətin ki, inkişaf etməye qadir olan din, tarix, ədəbiyyat və diliçiliyə eriyib yox olmağa mehkum edir. Düzdür, bu, filoloq, tarixi və ədəbiyyatçılar tərefindən heç də həmişə dərk olunmur.

(Əvvəli 4-cü sahifədə)

Dördüncüsü, fəlsəfi tədqiqatlar özündə din, mədəniyyət, əxlaq və siyaset fəlsəfəsi, fəlsəfi antropologiya və s. sahələrə aid konkret materialları ehtiva edir. Amma onların xüsusi mövqeyi, nöqtəyi-nəzəri vardır ki, bu da fəlsəfənin müasir dövrün, insan və cəmiyyətin həyat fəaliyyəti və inkişafının ən mühüm və keskin problemləri üzrə sual və cavabları ifadə edə bilmək qabiliyyəti olması ilə bağlıdır. Lakin bu zaman həm də onları ifadə etmək üçün bütün fəlsəfelərdən, o cümlədən digər elmlərdən olan konkret materiallar tələb olunur. Fəlsəfəni, bütün dünyani və lokal dünyani, hətta insanı fərqli keyfiyyətlərin xas olduğu bütövbir tam kimi anlamaq lazımdır, çünki hər şeyin müxtəlifliyi təmİN bütövlüyünün şərtidir.

Beşinciisi, İlham müəllim hesab edir ki, tədqiqat metodu kimi, multidissiplinarlıq fəlsəfə üçün təkcə ictimai və humanitar elmlərin deyil, həm də biologiya, antropologiya, fiziologiya, təbabət və digər elmlərdən olan biliklərində zəruri olduğunu nəzərdə tutur. Şüur yalnız fəlsəfənin deyil, həm də bu elmlərin obyekti, onları maraqlandıran sahədir.

Onda belə bir sual meydana çıxır: bəs ictimai və təbiət elmləri arasında, hətta fəlsəfənin özündə belə, sərhədlər ucałmış fəlsəfə ilə nə etməli

Etikadan fəlsəfəyə

və sərhədləri aradan necə qaldırmalı? O qeyd edir ki, bu, təkcə fəlsəfənin deyil, həm də təbiət elmlərinin problemdir. Dünya və insanın fəlsəfi dərki olmadan insan, təbabət, biologiya və etraf mühitin problemləri insan və sosium üçün lazımi səviyyədə həll edilə bilməz. Sərhədlər isə yalnız biliklə, onların əldə edilməsi, daim dərinləşməsi və genişlənməsi sayesində aradan qaldırılır.

Bununla belə qeyd etmək lazımdır ki, İlham Məmmədzadənin fəaliyyəti kitab və məqalələr yazmaqla kifayətlənmiş. O, artıq uzun müddətdir ki, AMEA-nın Fəlsəfə İnstitutuna rəhbərlik edir. Bu illər ərzində Institut inkişaf edib, onun təşəbbüsü ilə bir çox yeni şöbə (məntiq, islam fəlsəfəsi, davamlı inkişaf fəlsəfəsi, multikulturalizm və tolerantlıq fəlsəfəsi və s.) yaradılıb; fəlsəfənin, sosiologiyanın, sosial psixologiyanın, siyasi nəzəriyyənin ən yeni istiqamətləri üzrə tədqiqatlar aparılır; tənənmiş nəşriyyatlarda və mötəber jurnallarda nəşr olunmuş kitab və məqalələrin sayı artıb.

Institutun Heydər Əliyev Fondu ilə birlikdə "Əliyev qiraatları" çərçivəsində keçirdiyi artıq ənənəyə çevrilmiş "Mədəniyyətlərin dialoqu" üzrə

konfranslar, Əlcəzair, Rusiya, Belarus, Qazaxıstan, Polşa və s. ölkələrdən olan filosofların da iştirak etdiyi "Qiraatlar" və onların materiallarının nəşri respublikamızın hüdudlarından da kənarda geniş şöhrət qazanmışdır.

Bir çox Qərb universitetləri Fəlsəfə İnstitutu ilə birgə Bakıda və xaricdə beynəlxalq konfranslar keçirib. Təkcə bu il Parisdə Sofiya-Antipolis və Sorbonna Universitetinin tənənmiş fransız professorlarının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans, Venesiyanın "Ka Foskari" Universiteti ilə İtaliya və Azərbaycanda multikulturalizmin müqayiseli təhlili problemləri üzrə seminar keçirilib. Yeri gəlmışkən, "Əliyev qiraatları" kimi bu seminar da artıq mütəmadi xarakter daşıyır.

İlham Məmmədzadə həm Bakıda, həm də xaricdə Beynəlxalq Humanitar forumlarının təşkili və keçirilməsində fəal iştirak edir. Dəfələrlə multikulturalizm üzrə bölmələrin moderatoru olub, Bakı və Moskvada keçirilmiş forumların materiallarını redakte edib. Qeyd etmek lazımdır ki, 2018-ci ilin iyununda o, Pekində keçirilmiş yüksək səviyyəli "Bir qurşaq - bir yol" Forumunda məruzə ilə çıxış edib.

Onun Rusyanın "Mədəniyyət" kanalında "Azərbaycan fəlsəfəsi: yeni təfsir və mənalar" barədə verilişi elmi dairələrdə böyük əks-səda doğurmuşdur. Bunu onun Azərbaycan televiziyasında fəlsəfə, ziyalılar və digər mövzularda etdiyi çıxışları barədə də demək olar.

İlham müəllim öz məktəbinin yaradıb, onun xeyli tələbəsi vardır və onların bir çoxu artıq fəlsəfə doktoru və fəlsəfə elmləri üzrə doktordurlar, bəziləri müəssisələrə rəhbərlik edir, nazirliliklərdə işləyir, universitetlərdə dərs deyirlər. Biz - onun şagirdləri və Fəlsəfə İnstitutunun bütün kollektivi İlham müəllimi hər şeyle həddindən artıq maraqlanan, çox şey haqqında və çox biliklərə malik və hər şey barəsində özünün əsaslandırılmış fikri, əsl ziyalı fikri olan müdrik bir alim kimi tanıyırıq. Söhbət yalnız fəlsəfədən deyil, həm də mədəniyyət, tarix və s. haqqında gedir.

O, xeyirxah, həmişə sizi dinləməyə, kömək etməyə hazır olan insandır. Şəxsiyyətinə böyük hörmətlə yanaşdığınız İlham müəllimi 65 illik yubileyi münasibətlə təbrik edir, ona cansağlığı, çox-çox illər davam edən elmi feallıq və bütün işlərində, təşəbbüslerində uğurlar arzulayıraq!

**Sevinc Həsənova
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent**